

**Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru,
iqtisad elmləri doktoru, professor Ədalət Muradova!**

Hörmətli Ədalət müəllim!

Azərbaycan Dövlət İqtisad Universitetinin yaranmasının **90** illik yubileyi münasibətilə Sizi və rəhbərlik etdiyiniz universitetin çoxminli tələbə və müəllim heyətini Azərbaycan Texniki Universitetinin kollektivi və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

1930-cu ildə əsası qoyulan İqtisad Universiteti bu illər ərzində böyük inkişaf yolu keçmiş, hal-hazırda Cənubi Qafqazın ən böyük və qabaqcıl təhsil ocaqlarından birinə, fundamental iqtisadi tədqiqatların real mərkəzinə çevrilmişdir. 90 ildə keçdiyi məhsuldar və zəngin tarixi inkişaf yolu peşəkar iqtisadçı kadrların və alimlərin yetişdirilməsinə, müasir iqtisadi təfəkkürün formalaşmasına, iqtisad elminin inkişafına, habelə Azərbaycan iqtisadiyyatının inkişafına əvəzsiz töhfələr vermişdir. Bu gün İqtisad Universiteti iqtisadi tədqiqatların əsas koordinatoru, iqtisad elmimizin flaqmanıdır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubiley tədbirində çıxışı zamanı ölkə iqtisadiyyatını irəli aparmaq, dünyanın mürəkkəb iqtisadi sisteminə qoşulmaq üçün hazırlıqlı, dünya təcrübəsini mənimsəmiş gənc kadrların hazırlanmasını, milli iqtisadiyyatın tərəqqisi naminə sanballı empirik tədqiqatların aparılmasını kollektiviniz qarşısında əsas vəzifə kimi qoymuşdur. Bu vəzifələr hal-hazırda UNEC-in inkişaf strategiyasının əsasını təşkil edir və Sizin rəhbərliyinizlə müvəffəqiyyətlə icra olunur. Beynəlxalq reytinglərdə universitetin böyük sıçrayışla irəliləməsi, nüfuzlu elmi bazalara daxil olan jurnallarda dərc olunan məqalələrin artımı, yeni ixtisasların açılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, tədris prosesində müasir texnologiyalardan istifadə, tələbələrin mübadilə proqramlarında iştirakı, beynəlxalq əlaqələrin genişləndirilməsi bunun əyani sübutdur. Son illərdə, həyata keçirilən

məqsədyönlü islahatlar, Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətləriniz, xarici elmi dairələrin diqqətini çəkən fundamental tədqiqatlarınız Respublika ictimaiyyəti və tələbə-müəllim kollektivi tərəfindən rəğbətlə qarşılır.

Sizin rəhbərlik etdiyiniz dövrü Universitetin inkişafında yeni keyfiyyət mərhələsi kimi qiymətləndirir, bundan sonra da Azərbaycan iqtisad elminin və ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcəyinizə əminliyimi dilə gətirmək istəyirəm.

Hörmətli Ədalət müəllim!

Rəhbərlik etdiyiniz təhsil ocağının 90 illik yubileyi münasibətilə Sizi və bütün kollektivinizi bir daha ürəkdən təbrik edir, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanımızın inkişafı yolunda apardığınız məsuliyyətli işlərdə yeni-yeni nailiyyətlər arzulayıram.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev